

Yeni nəşr

Professor Əsgər Zeynalovun “Volter və Hüqonun Şərq dünyası” kitabı İsveçdə çap edilmişdir

ADU-nun Qafqazasınlıq kafedrasının müdürü, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbe-kistan Turan Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun təkcə respublikamızda deyil, xarici ölkələrdə də dəyərli tədqiqat əsərləri neşr olunmuşdur: Rusiyada, Amerika Birleşmiş Ştatlarında, Fransa, Almaniya, İngiltərə, Kanada və Hindistanda, bir neçə gün əvvəl isə Nobellərin vətəni İsveçin Malmö şəhərində “Tryck Holmbergs” nəşriyyatında “Volter və Hüqonun Şərq dünyası” monoqrafiyası çap olunmuşdur. Kitabı ingilis dili-nə ADU-nun dosenti Fialə xanım Abdullayeva tərcümə etmişdir. 270 səhifədən ibaret olan bu kitabda iki dahi fransız ədibinin – Volter və Hüqonun Şərq mövzusunda yazdığı əsərlər tədqiqata celb edilmişdir. Onun coxşaxəli yaradıcılığının diqqətlə izlədiğə burada üç xəttin keçdiyi aydın bir şəkildə nəzərə çarpır: şərqçilik, türkçülük və azərbaycanlılıq.

Türklərə gəlincə, Volter “Esse”lərində yazır ki, türklər, tatarlar, skiflər eyni kökə mənsubdurlar, Atillanın da bu kökə mənsubluğunu nəzərə al-saq, onda görərik ki, onlar bütün yer üzünü işgal etmişdi. Onların buna mənəvi haqları da var idi. Çünkü onlar hamidan güclü, qüvvətli və sərt idilər. Volter onu da qeyd edir ki, türklər həm mərhəmetli, həm də qəddardırlar. Onların sərtlikləri əcdadları skiflərdən qalmışdır.

Müəllif Volterin 1756-ci ildə qələmə aldığı “Millətlərin adətləri və düşüncə tərzi haqqında esse” əsərində ədibin “Astiaq əfsanəsi”, Zərdüştilik baxışlarına münasibətini tədqiq etməyə çalışır. Bir sıra qaynaqlara söykənən professor Ə.Zeynalov təkidlə sübut etməyə çalışır ki, Zərdüşt Azərbaycanda doğulub, o, Azərbaycana məxsusdur.

Hüqonun “Şərq motivlərinin təhlilində araşdırıcı bu seirlərdə Şərq xarakterini və fransız sənətkarının yaradıcılığına Şərq ədəbiyyatının təsirini göstərməyə çalışmışdır. Eyni zamanda kitabda şairin İslam dinini qəbul etməsinə münasibəti bildirmiştir.

Volterin “Zaire” faciəsində danışan tədqiqatçı qaynaqlara söykənərək yazır ki, fransız ədibinin bu faciəni yazımaqda məqsədi Avropa ölkələrinin Şərqə edilecek hücumlarından yayındırmaq olmuşdur. Lakin faciənin yazılmışından çox çəkmədi ki, İngiltərə və Fransanın Şərqə hücumları başladı. Əsərdəki hadisələr üçüncü Səlib müharibələri dövrünə təsadüf edir. Əsərin baş qəhrəmanı Orosmanın Koroşmana cavabı Volterin Avropa hökmdarlarına bir mesajı idi: “Koroşman, siz öz həyəcanınızla yanılırsınız. Xeyr, bundan sonra Lüdovik heç vaxt mənə siyah çevirməyəcək: fransızlar Ərəbistanın susuz səhəralarında üzülüb əldən düşərək, yürüşlərdən təngə gəliblər, onlar öz məhsuldar ölkələrini heç vaxt tərk etməyəcəklər. Tanrılarının bu yerlərde göyəyərdi! Palma ağaclarını öz murdar qanları ilə suvarmayacaqlar.”

Monoqrafiyada geniş surətdə təhlil olunan ikinci dram əseri Volterin 1767-ci ildə qələmə al-

dığı “Skiflər” faciəsidir. Əsər qısa müddət ərzində dəfələrlə neşr olunmuşdu. Tədqiqatçı əsərin yaranma səbəbinə münasibətini bildirərək yazır: “Yazıcı teatri, səhnəni, tamaşaçı marağını yaxşı duyurdu. Volter yazırkı ki, Paris və London kimi şəhərlərdə dramatik tamaşalar mütləq yazmaq lazımdı ki, sonra oxucu deməsin: “Mən bunun hamısını bilirdim və mən bundan yaxşısını görmüşəm.”

Son dərəcə dolğun olan bu faciədə skiflərin adətlərinin - daha doğrusu, toy adətlərinin “Kitabi-Dədə Qorqud” dastanındaki toy adətləri ilə



müqayisə edilməsi araşdırıcının uğuru, tapıntısı kimi dəyərləndirilə bilər. Müəllif yazır: “Skiflərin nikah, toy mərasimində döyüş ənənələri də mühüm yer tutur. Onlar həmin döyüşdə at çapır, qılinc oynadır, ox atırlar. Əndətir başda olmaqla bir dəstə skif əlində qılinc göründükdə Axtamor Hir-kandan soruşur: “Nə istəyir əlində qılinc bu kənd truppası?”

Hirkən belə cavab verir:

“Mənə dedilər ki, bu yerlərdə, bu, antik bir ənənədir... Nikah oyunları neciblikdə məşhurdur.”

Bundan sonra tədqiqatçı fikri əsaslandırmak üçün “Kitabi-Dədə Qorqud”dan Beyreyin toyu ilə müqayisə aparır və oxşarlıqları qabarlıq şəkildə təqdim etməyə çalışır.

Monoqrafiyada göstərilir ki, skiflərdə atəşə də inam vardi. Əsərdən aydın olur ki, nikah mərasimində onlar məşəl yandırırdılar.

Monoqrafiyanın sonunda dünya şöhrətli fransız alimləri Jan Lui Bakke Qrammon, Parisdə fəaliyyət göstərən Hüqonun Dostları Cəmiyyətinin prezidenti Hüqoşunas alim Lasterin, Frans-Konte regionunun konseyi, vitse-prezidenti Pyer Manyin Feyzonun azərbaycanlı ədəbiyyatşunas haqqında yazıları, “L'est Republicain” qəzetində (2007 və 2014-cü illər) həmyerlimizin yaradıcılığı ilə bağlı məqalələr öz əksini tapmışdı.

Hüqonun Dostları Cəmiyyətinin 2015-ci il məcməsində professor Əsgər Zeynalovun həmin ildə Presses Académiques Francofones (Fransa) nəşriyyatında və respublikamızda fransız dilində nəşr olunmuş “Hüqo Fransız ədəbiyyatının milyarderi”, 2016-ci ildə ingilis dilində nəşr olunmuş “Lulu Enterprises” (ABŞ) və ingilis dilində nəşr olunan “Hüqo Fransız ədəbiyyatının milyarderi” (Scholars Press, Almaniya) kitabları haqqında məlumat verilmişdir.

**Şahin XƏLİLLİ,
professor.**